

# Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf edilir

**Dünya Bankının hesabatında bu reallıq bir daha öz əksini tapıb ki, ölkəmiz yoxsulluğun azadılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub**

**A**zərbaycanda mövcud ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti ölkəyə investisiya axınının sürətlənməsində əhəmiyyətli rol oynayır. Hər bir sahədə qazanılan nailiyyətlər daim ötən dövrlərin qısa təhlilini bir zərurətə çevirir. Azərbaycanın bu günləri müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bu fikrin həqiqətə söykəndiyinin şahidi olarıq.

Həmin illərdə ölkədə ictimai-siyasi durumun gərginliyi ölkə iqtisadiyyatına sərmayə qoymaqda məraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə şərait yaradı. 1993-cü ilde ulu önder Heydər Əliyevin xalqın təkidi tələbi ile həkimiyət qayıdışından sonra ölkədə yaradılan sabitlik bu tərəddüldərin aradan qaldırılmasına səbəb oldu. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması bir daha ölkəmizə inamı artırıdı, dünya iqtisadi sisteminə integrasiyanı sürtənləndirdi. Ümummilli lider Heydər Əliyev neft gəlirlərindən səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoysdu. 1999-cu ilde yaradılan Dövlət Neft Fondu bu vəzifəni yüksək səviyyədə yerinə yetirərkən, mühüm sosial-iqtisadi layihələrin icrasını təmin etdi. Bu gün ölkə iqtisadiyyatına qoylan investisiyaların həcminin 180 milyard dollara çatması təbii ki, uğurlu sosial-iqtisadi islahatların, dayanıqlı inkişafın nəticəsidir.

Son 12 ilde Heydər Əliyev siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmesi naiqliyyətlərin davamlılığında stimulverici amildir. Cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına qarşıya mühüm vəzifə kimi qoymış regionların malik olduğu potensialdan səmərəli istifade məqsədile Dövlət proqramlarını təsdiqlədi. Ölkə iqtisadiyyatının şaxənləndirilməsi üçün görürlən tədbirlər davamlılığı ilə diqqət çəkir. Ümumi məhsulda özəl sektorun payının 85 faiz təşkil etməsi deyilənlərin təsdiqidir. Qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin təsdiqi kimi bir rəqəmi də qeyd edek ki, cari ilin altı ayında bu sahədə artım 9,2 faiz teşkil etmişdir. Qeyri-neft sektorunu iş yerlərinin yaradılmasında həlliçili rol oynayır, hem iqtisadi, hem də sosial inkişafa müsbət təsir göstərir. Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırır ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təsəbbüsleri artıq gözəl nəticələr verməkdədir. Son 12 ilde sənaye istehsalı 2,7 dəfə artıb. 2004-cü ilde valyuta ehtiyatları 1,8 milyard dollar ididə, bu gün 50 milyard dollardan çoxdur. Dövlətimizin başçısı bildirir: "Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmişyasdır. Ancaq biz valyuta ehtiyatlarını ildən-ildə artırısq ki, ilk növbədə bu, bize böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər, bu, bir sığortadır, istenilən xoşagelməz hadisəyə qarşı ciddi sığortadır." İqtisadi imkanların genişlənməsi hər sahə üzrə konkret addımların sürətlənməsinə öz müsbət təsisi göstərir.

bət təsirini göstərir.  
Modernleşme, yenileşmə dövlətin siyasetində başlıca məsələdir. Gələcək nəsillərin inkişaf və rıfah içinde yaşaması bugünkü çağırışlara düzgün cavabların təpiləşməsindən çox asılıdır. Dövlət başçısı bildirir: "Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişfi davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadaçı vəziyyət daha da keşkinləşir, neftin qiyməti

kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir... Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rıfah hali yaxşılaşır. Regionlara şüretlə inkişaf edir. Azərbaycan nəhəng enerji və naqliyyat layihələrini icra edir." Ölək Prezidenti bu uğurların fonunda eyni zamanda bildirir ki, bizim siyasetimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə en qabaqcıl texnologiyaları getirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində en qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır.

Kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmaq həlli vacib məsələ kimi qarşıya qoyulur. Bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsindən sonra ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadənin rolü inkaredilməzdir. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fonduñun maliyyələşdirdiyi əsas istiqamətlərdən biri məhz gənclərin xarici ölkələrdə təhsil almalarıdır. Daim bu fikir vurğulanır ki, intellektual səviyyənin aşağı olduğu ölkə dayanıqlı inkişafə nail ola bilmez. XXI əsrin əsas çağırışlarından biri yeni texnologiyaların öyrənilməsi və tətbiqi, kadr hazırlığının iqtisadi tərəqqiye uğruna işləndirməsidir.

Azerbaycanın bu sahdede atıldığı addımlar dünya metbuatında da geniş şerh olunur. Belə ki, "Noviyə izvestiya" qəzetində Azerbaycanla bağlı dərc olılmış materialda bildirilir: "XXI yüzillikdə Azerbaycanın ən birinci meyarı, onun strateji resursu, xırdaalanmayan kapitalı insandır. Azerbaycan heqiqətən gələcəyə istiqamətlənib - ister ultramüasir binalar ve mehmanxanalar, ister qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, istərsə də bir neçə dil bilən genc uğurlu biznesmenlərin sayıının artırması hesabına."

Dövlətimin başçısı İlham Əliyev hər bir çıxışında kadr hazırlığının aktuallığını öne çekir, iqtisadiyyatın elmi əsaslara söykənməsinin davamlı inkişaf üçün əsas olduğunu bildirir: "Öger inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurların təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirleşməye üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir." Təhsilin, elmin ve iqtisadiyyatın vəhdətliyinin yaradılması prioritet məsələ kimi qarşıya qoyulub. Hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqinin yeni texnologiyalarla zəncirli, hədəlli, inkar edilməzdür.

cirvələ bağlılıq inkar edilməzdir. Bu gün Azərbaycanın dünyasının nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruması da iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasından irəli gəlir. Dünya Bankı Azərbaycanla bağlı yeni hesabat açıqlayıb. Hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliliyi nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllerindəki ehalinin təqribən 50 faizindən 2013-cü ilde 5 faizinə qədər azalıb və bu proses orta sıfırın həmin dövr ərzində ehalinin 4 faizindən 29 faizi-



nə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb.

Bu naliyyətlər, ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərinən istifadə edilməsi sayəsində eldə olunub. Qeyd edilib ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağının yeni inkişaf modeli axtarışındadır.

Azərbaycanın eldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərefindən də təsdiqlənilib. Dünya İqtisadi Forumunun (World Economic Forum) "global rəqabətlilik indeksinə" görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-ci yerde qərarlaşdır. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə da qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermenistan 82-ci, Moldova 84-cü, Qırğızistan isə 102-ci sırada qərarlaşdır. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsvəçrə, Sinqapur və ABŞ yer alıb. Beleliklə, Azərbaycan yenə də dünənin en rəqabəti 40 iqtisadiyyatı arasındadır.

Rəqəbat reytinginin formallaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rölyfnayır. Artıq bir neçə ildir ki, Azərbaycan həm reytingin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır.

Onu da nezere almak lazımdır ki, bu nailiyyetler dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyi, xüsusen Avrasiya mekanında bu böhranın daha da ciddi formalar olduğu bir dövrdə olıcı olsun.

İqtisadiyyatın aynası dövlət büdcəsidir. Son on iki ilde büdcə xərcləri 20 dəfədən çox artıb. Büdcəmiz investisiya və sosial yönümlüdür. 2003-cü ilin dövlət büdcəsinin cəmi 1,2 milyard dollar olduğunu yada sal-saq, bu gün həmin rəqəmin 25 milyard dollardan çox olması onu göstərir ki, son on bir ilde bu istiqamətdə xeyli işlər görülüb. Büdcənin artımı infrastruktur layihələrinin icrasını, həmcinin sosial məsələlərin həllini daşıda sürətləndirir. "Büdcə artıqca məsuliyyət de artmalıdır" söyleyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, dövlət tərəfindən qoyulacaq investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir. Bu günlərdə iqtisadi məsələlərə və 2016-ci ilin dövlət büdcəsinin hazırlanğı işlərinə həsr edilmiş müşavirədə dövlətimizin başçısı İlham Əliyev uğurlarımızın tehlili fonunda bir daha bu əminliyi ifadə etmişdir ki, ölkəmiz

2016-cı ildə də uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək.

Son illerde əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılmaqdadır. "Biz sosial hörməti və nümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmamışsın" - söyləyən dövlətimizin başçısı bildirir ki, qarşındaki illerdə də bütün işlərimiz sistemli şəkildə, programlaşdırılmışa aparılaçaq. Əsaslı iqtisadi İslahatların aparılması güclü sosial siyasetlə tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önem verilir. Ümumi ölçükdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ümumi vanlı sosial yardım programı icra edilir. Sosial ədalət prinsipinə sadıq olunur. Hər kəsənə görəcək olaraq əmək haqqı İslahatları davamlı proses kimi daimi diqqətdə saxlanılır.

Son 12 ilden bir milyon 400 milyon yeni iş yeri yaradılıb. Ölçekimizde işsizlik ve yoksulluk 5 faiz seviyessine dədir. Bütün bunlar dövlət siyasetinin əsasında vətəndaş amilinin da yandığının təsdiqidir.

yandığını töşkünlər.  
Prezident İlham Əliyev bir dəfə  
vurğulayır ki, sosial ədalət principle-  
ri Azərbaycanda əsas rol oynayır  
bazar iqtisadiyyatı prinsipleri inkişaf  
fimiz üçün əsas alətdir. 24 il yaxır  
müsəqəllik dövründə ölkəmiz nəinki  
keçid mərhələsini başa vurmuş  
həmçinin planlı iqtisadiyyatdan  
bazar iqtisadiyyatına keçərək, aparılan  
islahatlar neft-qaz amilindən iqtisad  
inkişafın və vətəndaşların gələcək  
asılılığını maksimum dərəcədə azalt-  
mışdır.

Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü olduğu layihələri gerçəkliliyə çevirməsi onun iqtisadi və maliyyə imkanlarını artırır, nəinki bölgədə, dünya miqyasında güclü qüdrətli dövlət kimi nüfuz qazandırır. Dövlətimizin başçısı bu reallığı da diqqətə çatdırır: "Azərbaycan tərefindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gőzə nəticələrə sonulanıb." Bu uğur şərtləndirir digər amil birliyin, həm də rəylinin mövcudluğudur. Vaxtılıq cəxalarına əfsana kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri Azərbaycanın, Türkiye və Gürcüstan dövlətlərinin birgə səyəleri əsasında reallığa çevrilidir. Bu gün adı çəkilən layihələr nəiniyi ki iştirakçı, dönya dövlətlərinin davamlı iqtisadi inkişafının təmin olunmasına əsas rol oynayır. Bu fiki beynəlxalq maliyyə qurumlarının heç sabatlarında da qeyd olunur ki, Azərbaycan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəye verilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsi, ne və dönyanın enerji tehlükəsizliyinin təminatçısına çevrilib. Bu inan-

ifadə olunur ki, növbəti layihələrin uğurlu icrası Azərbaycanın bu rolunu daha da artıracaq. Artıq çoxtezəfli əməkdaşlığın inkişafına xidmət edən addım kimi dəyərləndirilən "Cənub" Qaz Dəhlizinin təməli qoyulub.

Azərbaycan tranzit ölkə kim mövqeyini günbəgün möhkəmləndirir. Əhəmiyyətinə görə BTC ve BTƏ neft-qaz kemərlərindən geri qalmayan, yaxın zamanlarda istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihesinin gerçekleşməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin siyasi irade-sinin neticəsidir. "Dəmir İpek yolu" adlandırılan bu layihə iştirakçı ölkə-lerin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyani bir-birinə daha da yaxınlaşdıracaq.

Sözşün ki, bu uğurların təməlin-də gələcəyə hesablanmış siyaset dayanır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azerbaycan 2020: geləcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi uğurların növbəti illərdə daha da artmasını, qeyri-neft sektorу hə-sabına ümumi daxili məhsulun 2 de-fə artırılmasını, xalqın sosial rifahının yaxşılaşmasını təmin edəcək, Azerbaycan daha güclü, qüdrətli, in-kişaf etmiş dövlətə çevrilecək. Qarşı-ya qoyulan hədəflərə çatmaq üçün bütün imkanlar mövcuddur. Bu fikir Prezident İlham Əliyev tərefindən daim öne çəkilir ki, inkişaf etmiş ölkələri ferqləndirən cəhətlərdən biri iqtisadiyyatın inkişafının əsas göstə-rilicilərindən olan ümumi daxili meh-sulun formalşamasında kiçik və orta sahibkarlığın xüsusi yerinin olmasıdır. Sahibkarlara dəsteyin davamlı olduğunu qeyd edən dövlətimizin başçısı bu güne qədər qeyd olunan istiqamətdə görülen işlərə də daim diqqət yönəldir. Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət Prog-ramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafına geniş yol açıb. Hazırda “Azerbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2004-2008 və 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Programlarının davamı olaraq “Azər-baycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Programı”, “Bakı şə-hərinin qəsəbələrinin 2006-2007 və 2011-2013-cü illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə da-

di inkişafının süretilmesine dair Tədbirlər Programı”nın davamlı olaraq “2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin səsiyal-iqtisadi inkişafına dair Dövlət Programı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Programı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzəq məhsulları ilə etibarlı təminatına dair Dövlət Programı” icra olunmaqdadır. Təbii ki, əger inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksa, əldə olunan sosial-iqtisadi uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıydıq. Əsas məqsəd iqtisadiyyatın rəqabət qabiliyyətliliniň yüksəldilməsinə və dünya iqtisadi sistemine səmərəli integrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını temin etməkdir. Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycan investisiya cəlb ediciliyini qorumaqla yanaşı, həm də investisiya yatırımları ölkə kimi mövqeyini möhkəmləndirir. Bir rəqəmi də qeyd edək ki, əgər 2004-cü ilde Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi, bu gün ölkəmizin payı 85 faizə yüksəlmışdır. Əldə olunan nailiyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarda kəskin təlatümələr fonunda cari ilin ötən dövründə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları ölkəmizin inkişaf modelinin alternativsiz olduğunu bir daha təsdiqləyir. Buna əsas yaradan isə dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün programların reallıqlaşdırılmasına dair tədbirlər

Yeganə Əliyeva,  
“*iki sahil*”